

**Bu** gün Türkiye Cumhuriyyetinin şəhər tarixinin çox önemli səhifələrindən biri, 30 avqust zafer bayramı günüdür. Bu bayram şəhər türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünü azadlığı və istiqaləliyyəti uğrunda qətiyyətli mübarizə apardı. Sülhsevər, humanist başşəhəri dəyərləri həmişə özünə ideal seçib və onların uğrunda ölüm-dirim savaşına qalxıb. Bu savaşların gedişində 50 milyondan artıq şəhid vernmiş türk milləti hər dəfə öz tarixinə yeni səhifələr yazıb. Bu səhifələri vərəqlədikcə qəhrəman türk millətinin yurd, torpaq sevgisi ilə alışb-yandığın, vətənpərvərliyinə, döyüşkənliliyinə bir daha şahid olursan. Türk ordusu dedikdə, ilk öncə gözlerinizin öniündə yurdsevər, vətənsevər, millətsevər, bayraqsevər, ürəyində Vətən sevgisi alışb yanan yüksək nizam-intizamlı, qüdrətli bir ordu canlanır.

Türk tarixi zəfərlərlə zəngindir. Bu zəfərlərlə sırasında en önemli yer tutan və 30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşıdır. Bu savaş türk milletinin yenidən dirçəlişti günü kimi tarixə yazılıb. Bu savaş Anadolu torpaqlarının "Türk Vətəni" olduğunu bir daha düşmənlərə sübut edib. Qurtuluş savaşının yekunu olan və o zaman türk ordularının baş komandanı Mustafa Kamal Paşa'nın şəxsən rəhbərlik etdiyi böyük hückümün son günü - yeni 1922-ci il avqustun 30-u Baş Komandanlıq müharibəsi adını da alıb. Bu zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Ankara, Afyon Karahisar və İzmirdə böyük təntənə ilə bayram edilib. İlk dəfə 1924-cü il avqustun 30-da Dumlupınarda Çal kəndi yaxınlığında Türkiye Cumhuriyyətinin ilk Prezidenti Mustafa Kamal Paşa'nın da qatıldığı bir törendə bu qələbə Baş Komandan zəfəri adı ilə bayram edilib. 1926-ci ilden etibarən bu bayram Zəfər bayramı kimi qeyd olunur. Rəsmən 1935-ci ilin mayında qəbul olunmuş qanunla Zəfər bayramı elan olunub və hər il bütün yurda şənliliklərle qeyd olunur.

"Zəfər bayramı, eyni zamanda, Türkiye Cumhuriyyətinin milli bayramı hesab olunur. Bu zəfər təsadüfi bir qələbə olmayıb. Birinci Dünya müharibəsi zamanı türklərin doğma yurdları uğrunda apardıqları ölüm-dirim müharibəsi sonda qurtuluş hərəkatına gətirib çıxırb".



# Zəfər Bayramı



Bu fikri açıqlamasında **Türk Mədəniyyət Platformasının rəhbəri, yazıçı-alim Metin YILDIRIM** vurgulayıb. O deyib: "İngilis və fransız orduları Çanaqqalaya hücum edən zaman əmin idilər ki, özlerinin üstün müasir silahları, təlimi qarşısında, Balkan müharibəsində çıxmış yorğun türk əsgərinin mübarizə aparmaga gücü olmayacaq. Hətta türklər müttəfiqlik edən alman zabitləri də eyni düşüncədə idilər. Lakin Ənvər Paşa'nın sərt intizamı ilə bir il yarımda hazırlanan ordunun, yetkin və fədakar zabitlərinin komandası ilə türklər düşməni işğal etdikləri torpaqlardan qovdu. 1922-ci ilin yayında Mustafa Kamal Paşa deyirdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiye qəti və ciddi səyələr sərf edir. Çünkü apardığı mübarizə məzəlum milətlərin, bütün Şərqi mübarizəsidir".

1922-ci il avqustun 26-sı sübə tezdən saat 05.30-da müzəffər türk ordusunun topçu birləşərinin atəşləri altında geniş hücküm əməliyyatı başlanıb. Düşmən mövqeləri bir-birinin ardınca əle keçirilib. Bu qanlı döyüşlər iki gün davam edib. Avqustun 27-də türk qoşunları Sincanlı və Afyon düzənliklərinə enib, Afyonu azad ediblər. Darmadağın olmuş yunan birləşmələri Sincanlı düzənliyindəki təpələrdə təkrar müdafiəyə keçməyə cəhd göstərəsələr də, buna nail ola bilməyiblər. Dumlupınar-Uşak istiqamətində canlarını qurtarmaq üçün qəçən yunanların böyük bir qismi cənubdan 1-ci ordu, şimaldan 2-ci ordu birləşmələrinin təzyiqi nəticəsində Aslıhanlar bölgəsində sixişdirilib. Avqustun 28-29-da düşmənin arxa cəbhəsinə keçən türk birləşmələri onların İzmirə doğru qaçış yollarını kəsib. Türk əsgər və zabitləri böyük bir rəşadət və qəhrəmanlıq nümunələri göstərərək, avqustun 30-da səhər tezdən geri sixişdirilan düşmən birləşmələri ilə türk birləşmələri arasında bu bölgədə böyük bir meydən savaşına başlayıb. Bu savaş türk tarixşunaslığında "Baş Komandanın meydan müharibəsi" adını alıb.

Azərbaycan o ağır illərdə də maddi və mənəvi yardımını Türkiyədən əsirgəməyib. Mustafa Kamal

Paşa 1921-ci il martın 17-də, yeni 2-ci İnönü savaşından önce Nəriman Nərimanova məktub ünvanlaşaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirib. N.Nərimanov dərhal büdcədə olan 500 kilogram qızılı Ankaraya, xeyli miqdarda silah-sursatı da Anadoluya göndərib. Bütün bunlar qardaş-qardaşa köməyi, vəfa borcu idi. Bir müdət sonra Mustafa Kamal Paşa, Nəriman Nərimanova borcunu ödəməyə çalışanda o deyib: "Paşam, türk millətinin bir enənesi vardır, qardaş-qardaşa borc vermez. Qardaş-qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər bir şəraitdə bir-birimizin əlindən tutacaqıq. 1918-ci ildə siz bizim əlimizdən tutduuz. Bizi ölümdən qurtardınız. Biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışıdık. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın, başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil". İnanıram ki, bu ənənə belə də davam edəcək. Türkiye Azərbaycanın yaxın dostu və müttəfiqidir. Biz iki qardaş olaraq tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bildik. Bu, tarixən də belə olub, illər keçədə belə olacaqdır. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiği siyasi-mənəvi dəstək isə Azərbaycan tərəfindən en yüksək qiymətə layiq görüldü. Türkiye hakimiyəti və xalqı olaraq bütün dünyaya Azərbaycan ilə həmrəy olduğumuzu nümayiş etdirdik. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadıq. Qarabağ müharibəsində əldə edilən şəhər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyənin tarixi Qəlebəsidir. Bu tarixi Qəlebədən sonra Türkiye ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannamesi isə iki ölkə arasındaki birliliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Türk dünyasının əvəzsiz liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrük kəlamları tarixin hər dönməndə müasirdir, unudulmazdır. Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir", Heydər Əliyevinin "Bir millet, iki dövlət" müdrük kəlamları sanki bu gün üçün deyilib. İnanıram ki, bu belə də davam edəcək.

Esmira YAZKAN ASLANOVA,  
"Respublika" qəzetinin  
Türkiyə üzrə müxbiri.